



Efferent innervasiyaya təsir göstərən dərman maddələri mövzusunda II mühazirə: adrenergik neyromediator sistemi haqqında anlayış. Bu sistemə təsir göstərən dərman maddələrinin farmakologiyası

# Epinefrin və norepinefrin biosintezi



# Adrenergik sinapsların quruluşu.



# Adrenoreseptorların oyanmasından törənən effektlər

## ADRENOSEPTORLAR

$\alpha_1$

$\alpha_2$

$\beta_1$

$\beta_2$

$\beta_3$

Dəri, böyrək,  
bağırsaq damarla-  
rinin daralması;  
  
Midriaz  
  
Sfinkterlərin  
tonusunun artması  
  
Dalaq  
trabekulasının  
gərginləşməsi

Norepinefrin  
ifrazının  
ləngiməsi  
  
İnsulin  
ifrazının  
azalması

Ürəyin yiğilma  
gücünün, sayının,  
oyanıqlığının,  
avtomatizminin,  
keçiriciliyinin  
artması

Skelet əzələ  
damarlarının  
genəlməsi  
  
Bronx  
dilatasiyası  
  
Tokolitik təsir  
Qlikogenoliz  
Lipoliz  
  
Norepinefrin  
ifrazının artması

Lipolizin  
sürətlənməsi

Sinaptik-reseptor nəzəriyyəsinə görə effektor orqanların fizioloji funksiyalarını bu və ya digər istiqamətə dəyişmək üçün adrenergik innervasiya zəncirinin aşağıdakı mühüm həlqələrinə təsir göstərmək mümkündür:

1. NE-nin sintezi və depolaşması proseslərinə
2. NE-nin sinir uclarından ifrazı- "release" prosesinə
3. NE-nin sinir uclarından ifrazı prosesinin presinaptik tənzim aparatına
4. NE-nin fermentativ çevrilməsi prosesinə
5. Mediatorun intraneyronal udulması prosesinə
6. Mediatorun ektraneyronal udulmasına
7. Postsinaptik membranada yerləşən adrenoreseptorlara

I. Postsinaptik təsirli maddələr (adrenoreseptorlara bilavasitə təsir göstərən maddələr).

a) Düz təsirli adrenomimetiklər.

*Epinefrin hidroxlorid, Norepinefrin hidrotartrat, Izoproterenol (İzoprenalin, Izadrin) və s.*

b) Adrenoblokatorlar.

*Fentolamin, Propranolol (Anaprilin), Tropafen* və s.

II. Presinaptik təsirli maddələr.

a) Qeyri düz və ya dolayı təsirli adrenomimetiklər (simpatomimetiklər).

*Tiramin, Efedrin hidroxlorid*

b) Simpatolitiklər – *Quanetidin (Oktadin), Rezerpin, Bretilyum (Ornid)*

## I. Adrenomimetiklər

1)  $\alpha$  və  $\beta$  adrenoreseptorları oyadan maddələr.

***Epinefrin hidrochlorid / və ya hidrotartrat / ( $\alpha_1, \alpha_2, \beta_1, \beta_2$ )***

***Norepinefrin hidrotartrat ( $\alpha_1, \alpha_2, \beta_1$  və çox zəif  $\beta_2$ )***

2) Əsasən  $\alpha$  adrenoreseptorları oyadan maddələr

a)  $\alpha_1$  adreoresepstorları oyadan maddələr

***Fenilefrin (Mezaton), Fetalol, Metoksamin***

b) Presinaptik  $\alpha_2$  adrenoreseptorları oyadan maddələr

***Klonidin (Klofelin), Tramazolin***

c) Sinapsxarici  $\alpha_2$  adrenoreseptorları oyadan maddələr

***Nafazolin (Naftizin, Sanorin), Ksilometazolin (Halazolin),***

***Oksimetazolin, İndanozolin, Tetrahidrazolin***

3). Əsasən,  $\beta$  adrenoreseptorları oyadan maddələr

a)  $\beta_1$  və  $\beta_2$  adrenoreseptorları oyadan maddələr

***İzoprenalin (İzadrin), Orsiprenalin sulfat***

b)  $\beta_1$  adrenoreseptorları oyadan maddələr

***Dobutamin***

c)  $\beta_2$  adrenoreseptorları oyadan maddələr

***Salbutamol, Terbutalin, Fenoterol, Ipradol***

## II. Adrenoblokatorlar

- 1)  $\alpha$  və  $\beta$  adrenoreseptorları blokada edən maddələr  
**Labetolol, Proksodolol, Karvedilol**
- 2)  $\alpha$  adrenoreseptorları blokada edən maddələr
  - a)  $\alpha_1$  və  $\alpha_2$  adrenoreseptorları blokada edən maddələr

**Tropafen, Fentolamin, Dihidroerqotoksin, Pirroksan, Butiroksan, Talazolin, Fenoksibenzamin**

- b)  $\alpha_1$  adrenoreseptorları blokada edən maddələr  
**Prazosin, Tetrazosin, Doksazosin, Alfuzosin, Tamsulosin, Trimazosin, İndoramin**
- c)  $\alpha_2$  adrenoreseptorları blokada edən maddələr  
**Yohimbin, Korinantin, Rovolsin**


- 3)  $\beta$  adrenoreseptörleri blokada edən maddələr
- a)  $\beta_1$  və  $\beta_2$  adrenoreseptörleri blokada edən maddələr  
***Propranolol (Anaprilin), Nadolol, Timolol***
- b)  $\beta_1$  adrenoreseptörleri blokada edən maddələr  
***Metoprolol, Atenolol***
- c)  $\beta_2$  adrenoreseptörleri blokada edən maddələr  
***Butoksam***

### III. Aqonist-antaqonistlər


( $\beta$  adrenoblokadaedici və "daxili simpatomimetik" aktivliyə malik olan maddələr)

***Oksprenalol, Alprenolol, Talinolol, Pindolol, Bopindolol***

# Adrenomimetiklərin və simpatomimetiklərin təsir mexanizmlərin



# Epinefrinin karbohidrat və lipid mübadiləsinə təsiri



**QLİKOGENİN  
PARÇALANMASI  
ARTIR**

**QLİKOGENİN  
SİNTEZİ  
AZALIR**

**LİPOLİZ  
SÜRƏTLƏNİR**

# Adrenoblokatorlar və simpatolitiklərin təsir mexanizmləri.

